

“UNİVERSİTETLƏRDƏ ELMİ FƏALİYYƏTİN MÜASİR İDARƏETMƏ MODELİ” *mövzusunda Beynəlxalq elmi-praktiki konfrans*

13-14 iyun 2017-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Clarivate Analytics (Thomson Reuters) və Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Konfrans çərçivəsində və Clarivate Analytics (Thomson Reuters) şirkətinin təlimatçıları tərəfindən “Web of Science bazasından istifadə və əməliyyat aparma qaydaları” mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Alimləri, mütəxissisləri, praktikləri, ekspertləri, müəllimləri, iş adamlarını, maraqlanan şəxsləri elmi-praktiki konfransda iştirak etməyə dəvət edirik.

Keçirilmə yeri: **Plenar iclas:** Bakı şəhəri, “Boulevard” Hotel, X.Rüstəmov küçəsi 4C, “Tağıyev” zalı; **Panel sessiyalar:** Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İstiqlaliyyət-6

Qeyd: Plenar iclas iştirakçıları UNEC-nin əsas tədris binasında keçiriləcək panel sessiyalarına qatıla bilər.

Tarix: 14 iyun 2017-ci il, saat 10.00- Plenar iclas; Panel sessiyalar - saat 15.00

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis

Əlaqə telefonları: (012) 492-72-98; (050) 518-19-77 Təşkilat Komitəsi

Konfransda baxılacaq istiqamətlər:

“Elm və təhsilin vəhdəti: vəziyyət, problemlər, perspektivlər”

- Dünyada və Azərbaycanda elmin inkişafı;
- Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası;
- Elm sahəsində idarəetmənin təkmilləşməsi;
- Elm infrastrukturunun modernləşdirilməsi;
- Elmin normativ – hüquqi bazası;
- İqtisadi elmlərdə elmi-texniki prioritetlər;
- Elm və innovasiya texnologiyalarının inkişafında beynəlxalq inteqrasiya potensialının və qloballaşmanın rolu;
- “Elm-təhsil-innovasiya” vəhdətinə keçid problemləri;

“Universitetlərdə elmmetriyanın tətbiqi problemləri”

- Elektron informasiya resurslarının inkişafı, istifadəsi yolları;
- Elmin informasiya təminatı problemləri;

- Müasir infomasiya texnologiyalarından, elektron vasitələrdən (virtual konfrans, elektron jurnal vəs .) istifadə problemləri;
- Kitabxanaların müasir elmi nəşrlərlə təminatı.

“Elmin iqtisadiyyatı və maliyyələşdirilməsi problemləri”

- Elmi və innovasiya fəaliyyətinin maliyyələşdirmə mexanizmləri;
- Elmi və innovasiya fəaliyyətinin maliyyələşdirmə mənbələri;
- İnnovasiya layihələrinin investisiya təminatı;
- Elm və innovasiya fondlarının inkişafı;
- Universitetlərdə elmin maliyyələşdirilməsinin əsas prinsipləri;
- Universitetlərin elmi-tədqiqat infrastrukturu;

“Əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması problemləri”

- Əqli mülkiyyət və insan kapitalı;
- İntellektual kapitalın yaranma mərhələsi və strukturu.
- UNEC-də əqli mülkiyyət siyasətindən istifadə;
- UNEC-də müəllif hüquqlarının qorunması üzrə proqram təminatı;
- Universitetlərdə plagiat hallarına qarşı mübarizə tədbirləri;
- Universitetlərdə akademik etikanın qorunması

Məqalənin tərtibatına qoyulan tələblər:

- Məqalələrin həcmi A4 səhifə formatında, hər tərəfdən sərhəd məsafəsi 2 sm. olmaqla 7 səhifədən artıq olmamalıdır;
- Məqalə Microsoft Office Word redaktorunda, 14 ölçüdə, Times New Roman şrifti ilə, sətirlər arası məsafə 1.5, abzas 1.25, eninə bərabərləşmiş yığılmalıdır;
- Hər məqalənin əvvəlinə UOT indeksi, hər üç dildə məqalənin adı, müəllif haqqında məlumat (SAA, iş yeri, e-poçtu, telefonu), annotasiya və acar sözləri əlavə olunmalıdır;
- Məqalədə ədəbiyyata istinad verilməli və sonda ədəbiyyat siyahısı çap edilməlidir.
- Məqalələrin göndərilməsinə son tarix: 11.06.2017-ci il
- Məqalələri konfrans@unec.edu.az, science@unec.edu.az və thomson_unec@mail.ru ünvanlarından birinə göndərə bilərsiniz.

Təşkilat komitəsi təqdim edilən məqalələri konfransın istiqamətlərinə uyğun seçim etmə hüququna malikdir. Digər nəşrlərdə çap edilən və qoyulan tələblərə cavab verməyən materiallar qəbul edilməyəcək.

MƏQALƏNİN TƏRTİBATI ÜZRƏ
N Ü M U N Ə

UOT _____

Məqalənin adı
Müəllif S.A.A.
Müəllif iş yeri
e-mail

XÜLASƏ

(4-5 cümlə)

Açar sözləri: _____, _____, _____, _____, _____.

Название статьи
Ф.И.О. автора
Место работы
э-почта

АННОТАЦИЯ

(4-5 предложение)

Ключевые слова: _____, _____, _____, _____, _____.

Article title
Author
Place of work
e-mail

ANNOTATION

(4-5 offer)

Keywords: _____, _____, _____, _____, _____.

Məqalənin mətni

*Mətnin içində istifadə edilən ədəbiyyata istinadlar məqalənin mövzusu ilə bağlı elmi mənbələrə zəruri istinadlar olmalıdır. Məqalənin sonunda verilən **ədəbiyyat siyahısı** ya istinad olunan ədəbiyyatların mətnində rast gəlinən ardıcılıqla (məsələn, [1] və ya [1, s.120] kimi işarə olunmalı), ya da əlifba ardıcılığı ilə nömrələnəlməlidir.*

Milli innovasiya sisteminin inkişaf modellərinin təhlili

i.e.n., dos. Cəfərli Nigar Azər qızı

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) elmi işçi

n.ceferli@unec.edu.az

tel:(055)477-77-77

XÜLASƏ

Məqalədə milli innovasiya sistemi, onun inkişaf modelləri açıqlanmışdır. Müəllif milli innovasiya sistemi modellərinin təsnifatını vermiş, onları müqaisəli təhlil etmişdir. Ümumi xarici təcrübə əsasında innovasiya iqtisadiyyatında dövlətin rolunu açıqlanmışdır. Məqalədə “üçlü spiral” modelinin və onun tərkib hissəsi olan “sahibkarlıq universiteti” anlayışları açıqlanmışdır. Müəllif “üçlü spiral”modelinin və “sahibkarlıq universiteti”-nin nəzəri cəhətlərini, onun təkamül sxemini vermişdir. “Üçlü spiral”modelinin əsas 3 elementi və vəzifələri göstərilmişdi.

Açar sözləri: *milli innovasiya sistemi, innovasiya, inkişaf modeli, innovasiya siyasəti, innovasiya prosesi, innovasiya prosesi modeli, elm*

Анализ моделей развития национальной инновационной системы

к.э.н., доцент Джафарлы Нигяр Азәр кızı

АННОТАЦИЯ.

В статье рассказывается о национальной инновационной системе, о его моделях развития. Автор дал классификацию моделей национальной инновационной системы, проанализировал цель и преимущества их. На основе общей международной практике раскрыта роль государства в инновационной экономике. В статье рассказывается о инновационном процессе, об одном его модели развития - "тройной спирали". Автор дал теоретические основы модели «тройной спираль» и термина «предпринимательский университет», схему их эволюции. Показал 3 элемента и задачи модели «тройной спираль». Определи место «предпринимательского университета» в модели «тройной спираль».

Ключевые слова: национальная инновационная система, инновация, модель развития, инновационная политика, инновационный процесс, модель инновационного процесса, наука

Analysis of the development model of the national innovation system

Ph.D. Nigar A. Jafarli

ANNOTATION.

The article describes the national innovation system, its development model. The author gave a classification model of the national innovation system, analyzed the purpose and the benefits of them. On the basis of a common international practice revealed the state's role in the innovation economy. The article tells about the innovation process, one of his models of development - "triple helix". The author gave the theoretical basis of the model of "triple helix" and the term "entrepreneurial university" and scheme of evolution. Show 3 element and task models "triple helix". Determine the place of "entrepreneurial university" in the "triple helix" model.

Keywords: national innovation system, innovation, development model, innovation

Məqalənin mətni

İstifadə edilmiş ədəbiyyat

1. Андрюшкевич О.А., Денисова И.М. Опыт формирования предпринимательских университетов в контексте модели «тройной спирали». ИНТЕРНЕТ-ИЗДАНИЕ КАПИТАЛ СТРАНЫ <http://www.kapital-rus.ru> , 2014, <http://kapital-rus.ru/articles/article/263511/>
2. Ицкович Г. Модель тройной спирали// Инновационная Россия, №4, 2011.
3. Лисинчук К.А. Использование концепции «тройной спирали» для усиления роли вузов в создании целостной инновационной структуры в России // Креативная экономика. — 2013. — № 3 (75). — с. 76-80. — <http://old.creativeconomy.ru/articles/28213/>
4. Грудзинский А.О. Университет как предпринимательская организация // Социологические исследования, №4, 2003.
5. Университет исследовательского и предпринимательского типа: европейский опыт для Молдовы, России и Украины. Научно-практическое издание / рук. коллектива Хименко О. А. –К.: Общество с ограниченной ответственностью «Т. А. Т. ГРУП», - 2011. – 346 с.

ANKET

“UNİVERSİTETLƏRDƏ ELMİ FƏALİYYƏTİN MÜASİR İDARƏETMƏ MODELİ”
mövzusunda Beynəlxalq elmi-praktiki konfrans

<i>Soyadı, adı, atasının adı</i>	
<i>Elmi dərəcə, elmi ad</i>	
<i>İş yeri</i>	
<i>Vəzifəsi</i>	
<i>E:mail ünvanı</i>	
<i>Əlaqə telefonu</i>	
<i>Məruzənin adı</i>	